



**Gülrux Olibayli
professor**

Elə adamlar var ki, ekranda davamlı görürsən, amma səndə heç bir təessürat yaratmir: danışır, amma nə səsi, nə sözü, nə üzü bir mənə ifadə etmir. Adamlar da var, ekranda bircə dəfə görüb azacıq dinləməyin kifayətdir ki, səni dərhal ovsunlasın. Qulu Məhərrəmli məni ekrandan ovsunlamış insanlardandır, onu ekrandakı cəzibəsinə görə tanımışam. Sonra şəxsən tanış olub məmləkətin mətbuat aləmində belə bir kamil qələm sahibinin varlığına sevinmişəm.

Onun fərqliliyi ilk dəfə xəbərlər verilişində diqqətimi cəlb etmişdi. Onda gecə efirə çıxan xəbər buraxılışına “1000 saniyə” adı qoymuşdular və pis də səslənmirdi. Təxminən 10-15 dəqiqə çəkən xəbərlər həm məzmununa, həm də aparıcısının fərqli performansına görə mənim üçün çox yeni idi. Kamerası qarşısında sərbəst duruş, özünə

linin konseptual düşüncəsi, mövzuya elmi-publisistik yanaşma tərzi, sujet qurma və detalları ümumi struktura ince bir şəkildə yönəltməklə problemi açma bacarığı, sözlə təsvirin kontrapunktundan bəhrələnmə ustalığı, aydın müəllif üslubu, tamaşaçını inandıraraq öz cəzibəsində saxlama məharəti onu televiziya tariximizin əsl novator, parlaq və yaddaqalan simasına çevirmişdir.

Mən aparıcı kimi Q.Məhərrəmlinin uğurunu təkcə onun ekranda tamaşaçını cəlb edib doğmaliq hissi yaranan görünüşündə deyil, həm də yapışıqlı, ürəyə yatan fərqli danışq səsində görürəm. Onun xüsusi tembri ilə fərqlənən o gözəl səsi də elə bil adamin ürəyinə məlhəm kimi yayılır. Mən belə səslərlə yalnız BBC, “Alman dalğası”, “Azadlıq” radiolarında eşitmışəm. Artıq bu gün milyonlara tanış olan o məxmər səs mənim şüurumda fərqli bir mövqe qazanıb. Bu səsdə mən bir ciddilik, həlimlik, inam, sevgi və xoş ovqat görürem. Hər dəfə biz Qulu müəllimlə telefonla danışanda da mən eyni hissələri yaşayıram. Kim nə deyir desin səs - insanın obrazıdır, çünkü onun daxili aləmini açır, adamin bənzərsizliyini, səmimiyyətini nümayiş etdirir. Qulu müəllim kimi adamlar yaşa dolduqca səsləri bir az da zənginləşir, çalarları gözəlləşir, dolğunlaşır, daha mənalı, daha cazibədar, daha təravətlidir.

Fikir verin, Qulu Məhərrəmli TV yaradıcılığında, ümumi jurnalistikada, publisistikada, elmdə hara, hansı işə qol qoyursa, hansı sahəyə müraciət edilsə, hamisində ciddi uğurlar qazanıb. Məsələn, AzTV tarixində ilk plüralistik tok-şou olan “Gerçəklilik” i xatırlayıy, yaxud TV tariximizin ən uğurlu

ma bunu mütləq qeyd etməliyəm ki, professor Qulu Məhərrəmli Azərbaycanda jurnalistikən sovet ideologiyasından azad, həqiqi və yeni konseptual nəzəri əsaslarını yaratmış böyük alimdir.

* * *

Bütöv şəxsiyyət kimi tanıdığım Qulu Məhərrəmli mənim üçün daha çox həqiqi ziyanlıq, mənəvi zənginlik və ləyaqət nümunəsidir. O, bir çox mənəlarda dəyərdir, mənəvi missiya daşıyıcıdır. Bu gün mənəvi yoxsulluqdan əziyyət çəkən cəmiyyətimizdə əsən küləklərdən, dəyişən şəraitlərdə asılı olmayaraq mənəvi prinsiplərlə yaşayan Qulu Məhərrəmli kimi şəxsiyyətlərin olması çox önemlidir. Onun kimi adamlar bu narahat dünyamızda özlərinin mənəvi-intellektual uğurları ilə bizi ləri təcəccübləndirir və insan ləyaqətinin, nəfsə hakim kəsilməyən mənlik hissini diri qalmasının yenə də güc



ləri ilə bu qorxulu axına etirazını bildirməyi bacaran adamları həmişə dahi Island yazarı H.Laksnesin yaratdığı Knut obrazına bənzədirəm. Büyük yazarının “Çəper üstə quş” həkayəsinin qəhrəmanı olan Knut tövbəetmə üçün yanına gəlmış keşişi rədd edir, “dünya-nı yalan və məkr yuyub aparır” deyir və çəper üstə qonmuş azad quşları göstərərək “mən sizin axmaq moizələrinizə deyil, o azad quşların mahnısına inanıram” deyir. Bəli, Q.Məhərrəmli kimi azad və müstəqil düşüncəli insanlar öz həyatını və davranışlarını hansısa yalan və mənasız moizələr əsasında deyil, dərin ağlının, sağlam məntiqinin əsasında qurur.

* * *

Qəribədir, Azərbaycan yenidən müstəqilliyini qazananda ən dinamik proseslər bu sahədə gedirdi. Mətbuat səhifələrində yalanın, pafosun yerini həqiqət tutmağa başlayırdı. Qəzet səhifələri, sanki bir mənəviyyat süzgəcini nəçərmişdi. Televiziya ekranlarından da həqiqətin səsi gəlməyə başlamışdı. Bütöv bunlar cəmiyyətə mənəvi güc verir, insanları ruhlandırdı. Amma nə qədər qəribə olsa da, son illərdə mətbuat da, televiziyalardan da bu işin əksini görməyə başlayıb. Tarixi nihilizm, ədəbi şəxsiyyətlərə hücum cəmiyyətin nüfuzlu adamlarını gözdən salmaq, dəyərləri tapdalamaq, sanki bir siyasetə çevrilib. Nə qədər məsləkindən dənən, mənəvi metamorfozaya uğrayan adamlar ortaya çıxıb. Təəssüf ki, bunların arasında söz adamları və jurnalistlər daha çoxdur. Bax belə bir “mənəvi qasırğa” şəraitində Qulu Məhərrəmli kimi milletin taleyinə biganə olmayan mətbuat adamları öz səslərini ucaldırılar. Ona görə də bu məqamı xüsusi qabartmaq istəyirəm ki, həyatında

Mənəvi missiya daşıyıcısı



əminlik ifadə edən görünüş, danışq və xəbərlərin oxunuş tərzi, intonasiya, səsin tembri, xəbərləri çatdırma forması, sərbəstlik - hər şey bu televiziya üçün yeni görünürdü. Sanki ekranda müxtəlif maskaların arxasından tam səmimi, özünə hədsiz inam nümayiş etdirən bir həqiqi sima görünürdü.

Qulu müəllim bir də yetkin xəbər aparıcısı kimi 1993-cü ilin qızmar yanında, əsas xəbərlərdə, az sonra isə ciddi bir analitik və siyasi şərhçi kimi “7 gün” programında gördüm. Sonuncu veriliş, ümumiyyətlə mənə Azərbaycan televiziyasında yeni veriliş bicəni kimi göründü. Belə formatı yalnız Qulu Məhərrəmli kimi ekran yaradıcılığına dərindən bələd olan, məzmunu fərqli qatlarda təqdim etməyi bacaran yüksək dərəcədə kreativ adam bacara bilərdi. Mən bu cazibədar kreativliyi onun “Təfsilat” adlanan müəllif programında da gördüm. Qulu Məhərrəm-

layihələrindən olan, Q.Məhərrəmlinin yaradıb-formalaşdırıldığı, bir zərgər kimi cilaladığı “Səhər” programına baxın. Bunlar həqiqi peşəkarlığın göstəriciləridir. Bu gün elmi ictimaiyyətin jurnalistika və dilçilik sahəsində nüfuzlu söz sahibi kimi tanıdığı professor Qulu Məhərrəmlinin qələmindən çıxmış qiymətli əsərləri nəzərdən keçirin. O, çalışdığı televiziya və radionun fundamental tarixini yazıb, teleradio yaradıcılığının nəzəri əsaslarını işləyib, ekran-efirin bədii-estetik problemlərini araşdırıb, ortaya “Televiziya haqqında etüdlər”, “Radio dalğalarında”, “Audiovizual nitq”, “Televiziya və radio tamaşaları” və s. kimi ciddi əsərlər qo'yub. Professor Q.Məhərrəmli ölkədə siyasi publisistikən və onun elmini yaradan ciddi alimlərimizdən biridir. Onun dilçilik, xüsusən lügətçilik (lek-sikoqrafia) sahəsində gördüyü işlər ayrıca bir tədqiqatın mövzusudur, am-

mənbəyi olduğunu göstərirler. İdeallaşdırmaq istəmirəm, ammə bunu da deməliyəm ki, Q.Məhərrəmli iliyinə kimi mənəviyyat adamıdır. Onun həyat yoluna, göz qabağında olan yayradıcı və ictimai fealiyyətinə, çətin situasiyaların daxili müdrik, ağayana və təmkinli davranışlarına baxdıqca bu şəxsiyyətin mənəvi gücünün, azadlığının və daxili səfərberliyinin ləyaqətdən qaynaqlandığını duymaq çətin olmur. Cəmiyyətdə əksəriyyətin yalnız ağ-qara rənglərlə düşündüyü bir vaxtda Q.Məhərrəmli kimi cazibədar şəxsiyyətlərin heç bir emosiyaya yol vermədən öz sakit etirazları ilə mənəvi həyatımıza fərqli çalarlar qatması çox gözəldir.

Mənim üçün etiraz etməyi bacaran insan milli ruhun və milli xarakterin daşıyıcısı, öz xalqının həqiqi temsilçisidir. Onu diletantlıq etiraz edə bildiyi üçün, mənəviyyatsızlığı “yox” dediyi üçün, haqsızlığa səssiz qalmadığı üçün çox sevirəm. 1998-ci ildə AzTV-nin vəzifəli şəxslərini ekrana çıxarıb siyasi opponentləri söydürəndə məhz Qulu Məhərrəmli buna etiraz etdi. Verilişdə professoru bir müğənni ilə əvəz edənlərə yalnız o “yox” deyə bildi. Kimisə vəzifədə saxlamaq üçün Mətbuat Şurasının nizamnaməsini dəyişəndə tək-tük etiraz edənlərdən biri məhz Qulu müəllim oldu. 2011-ci ildə BDU-da ziyalı mühiti ilə qarşıdurmağa əvvəlcə Qulu Məhərrəmli, sonra isə akademik Cəlal Əliyev etiraz etdi. Məncə, yalnız ruhən azad, daxilən yetkin, təhlükələri duyan, özünə güvənən, xalqını, dövlətini sevən bir adam naqışlıklərə bu dərəcədə canyanğısı ilə etiraz səsini ucalda bilər.

Mən Qulu Məhərrəmli kimi azad düşüncəli, içərisində məcburən yaşadığı çirkli mühitin eybəcərliliklərini qəbul etməyən, axına qoşulmayan davranış-

və yaradıcılığında güclü ictimai etiraz notları Q.Məhərrəmlinin şəxsi iddiaları deyil, onun narahat ürəyinin döyüntüləri, təmiz vicedanının səsidi, bir ziyanının harayıdır.

Təkcə “Ayna”dakı sanballı yazılarını nəzerdən keçirmek kifayətdir ki, onun yaşadığımız narahat dünyamızın, çağdaş dövrümüzün, düşünən insanın, günümüzün mənəvi-psixoloji mənzərəsini necə ustalıqla cızmasının şahidi olasan. Bu yazılar mənim belə bir qənaətimi təsdiq edir ki, bu gün bəşəriyyət həqiqətən günah içərisində yaşayır. İnsanı hissələr heyvani hissələrə əvəz olunur. Təmiz, ülvə, ilahi hissələr, sanki boynubükən bənövşəyə döñərek bu natəmiz dünyadan gizlənmək üçün kol dibi axtarır. Bu, böyük dərddir və Q.Məhərrəmli bu dərddəri yazmaqla, həmçinin özünün zəngin mənəviyyatı, dürüstlüyü, ləyaqəti və sinmazlığı ilə, naqışlıklərə, yalanlara qarşı şahanə durusu ilə daim yüksəklərdə qalmağı bacaran bir qələm sahibi olduğunu sübut edir.

* * *

Qulu Məhərrəmli parlaq vətəndaş mövqeyi olan ictimai xadimdir, mənim üçün, həm də adı böyük hərflərə yazılan əsl ziyanıdır. Yaşadığımız bu narahat dünyada, çətin zəmanədə, bəzən labirintlərində azib-qaldığımız həyat yollarında insanlara ümid verən, öz davranışları onları ruhlandıran şəxsiyyətdir. O, ilk növbədə mənəvi missiyənin daşıyıcısıdır və bu missiyəni gerçəkləşdirmək üçün Tanrı ona böyük ürək, tükenməz enerji və daxili güc verib. Biz yalnız bu böyük İNSANA “yolun həmişə açıq olsun” deyə bilərik.

(“Ziyal missiyası” (2105) kitabından)